

Vergilər Nazirliyi fiziki şəxslərin elektron qeydiyyatına başlayıb

1 iyul 2011-ci ildən etibarən Vergilər Nazirliyi fiziki şəxslərin elektron qeydiyyatına başlayıb. Elektron qeydiyyatdan keçmək 3-5 dəqiqə vaxt tələb edir. Azərbaycan Respublikası tərəfindən verilmiş şəxsiyyət vəsiqəsinə malik olan 18 yaşına çatmış və 18 yaşından yuxarı olan hər bir vətəndaş elektron qeydiyyatdan keçə bilər.

Bəzi məhsulların ƏDV-dən azad olunması ləğv edilib

Nazirlər Kabinetinin 231 sayılı Qərarına müvafiq olaraq, taxıl, buğda və cəvz unu, məslin (buğda və cəvz qarışığı) məhsulları 1 avqust 2011-ci ilə qədər ƏDV-dən azad idi. Lakin, yuxarıda qeyd olunan məhsulların azad olunma imkanı artıq 10 iyul 2011-ci ildən etibarən 110 sayılı Qərar ilə ləğv edilib.

Pensiya Sistemində “vahid prinsip”

Azərbaycan Respublikasının Prezidenti Əliyev tərəfindən təsdiq edilmiş "2009-2015-ci illərdə Azərbaycan Respublikasının sığorta-pensiya sisteminin inkişafına dair Dövlət Proqramı" na əsasən vahid prinsipin tətbiqinə başlanılıb. Bu islahata əsasən, bütün pensiyaya çıxmış şəxslərin əmək pensiyalarının hesablanmasına yenidən baxılacaq və “vahid prinsip” hesablamalara tətbiq olunacaq. İslahat 1 iyul 2011-ci ildən vətəndaşların 2006-cı il yanvarın 1-dən əvvəlki dövrdə qazanılmış pensiya hüquqlarının yeni əmək pensiyaları sistemində inteqrasiya edilməsi ilə həyata keçirilir. Daha dəqiq desək, həmin vətəndaşların əmək pensiyaları iş stajının hər ili üçün AZN 1,94 sığorta hissəsi müəyyən edilməklə yenidən hesablanılacaq. Bu islahat, 1 yanvar 2010-cu ildən sonra pensiyaya çıxmış vətəndaşların pensiya təminatı ilə eyni olması məqsədilə, 1 yanvar 2006 -cı ildən -1 yanvar 2010 -cu ilədək pensiyaya çıxmış vətəndaşlara tətbiq olunacaq.

Dövlət Sosial Müdafiə Fondu 1 milyon 50 min pensiya işinə baxılmasının məqsəd olduğunu bildirir.

Beynəlxalq Müqavilələr, İyul 2011

- Azərbaycan və Argentina Respublikaları arasında gömrük sahəsində əməkdaşlığa və qarşılıqlı anlaşmaya dair Saziş;

- Azərbaycan və Çin Respublikaları arasında texniki və iqtisadi əməkdaşlığa dair Saziş;
- Azərbaycan və Albaniya Respublikaları arasında diplomatik və xidməti pasportlara malik olan şəxslər üçün vizaların ləğv edilməsi haqqında Saziş.

Əlaqə:

Landmark, Ofis Plaza III, 12-ci mərtəbə , 90A Nizami küçəsi

Bakı AZ1010, Azərbaycan

Tel: +99412 497 2515, Fax: +99412 497 7411, www.pwc.com/az

Burada olan məlumatlarla bağlı hər hansı bir sual yaranarsa, Marketing və Məlumat üzrə Menecer, Fəridə Axundova ilə farida.akhundova@az.pwc.com elektron ünvan vasitəsilə əlaqə saxlaya bilərsiniz.

© 2011 PwC. Bu xəbərlərdə əks olunan informasiya yalnız ümumi məlumat xarakteri daşıyır və hərtərəfli hüquqi analiz təşkil etmir. Məlumatların səhihliyinə və ya tamlığına dair heç bir zəmanət verilmir. Hər hansı bir nəticəyə gəlib onu tətbiq etməzdən (və ya etməməzdən əvvəl) oxucular öz spesifik məsələləri üzrə mütəxəssislərin məsləhətini almalıdırlar. Oxucuların bu xəbərlərdəki məlumata əsaslanıb hər hansı bir nəticəyə gəlib onu tətbiq etmələrinə və ya hər hansı vacib məqamı nəzərdən qaçırmalarına görə biz heç bir məsuliyyət daşırıq.